

# "Gözəllikdən doymur ürək..."



İnsanda əbədilik hissi çox güclüdür:  
bu hiss bizi bəzən çəsdirir, harada tələsib,  
nə zaman təmkinlə iş görəcəyimizi dəqiq  
bilmirik. Sadəcə olaraq həyatda bir iz  
qoymaq, nə isə etmək lazımları olduğunu  
dərk edərək yaşayıraq. Ürək-  
də qalmaq üçün... ürəyi  
fəth etmək lazımdır. Ürək  
fəthi isə - gözəllikdir.  
Gözəlliyyi yara-  
dan, ürəkləri  
ehtizaza gəti-  
rən sənətkardır.



Səttar Bəhlulzadə - 100



tən əsrimizin 70-ci illərində Azərbaycan təsviri sənət sahəsində fərqlənənlər, diktə olunan mövzu, üslub ilə barışmayanlar sırasında Səttar Bəhlulzadənin adını xüsusi olaraq qeyd etmək vacibdir. Axi, sənət tariximizdə onun yeri əvəz olunmazdır. Səttar Bəhlulzadə yaradıcılığı ilə yeni bir yolu, yeni üslubun başlangıcı qoyulur.

Onun rəsmiləri bizi öz sehrinə salır - bəs bu sehrin sırrı nədədir? Xüsusi səvq və məhəbbətlə fırçaya alınmış mənzərələrdə bizi vahed edən nədir? Səttar yaradıcılığının bədii məziyyətlərinini izah etmək, şərh vermək o qədər də asan deyil.

Bu əsərlərə sadəcə olaraq baxmaq və dərin bir süküta dalmaq kifayət edir. Azərbaycan təbiətinə məhəbbəti o qədər ülvü idi ki, hətta natümortları da təbiət fonunda təsvir edirdi. Səttarin əsərləri lirizmle zəngindir, eyni zamanda onlar kompozisiya tamlığı, məna bitkinliyi, peşəkarlıq baxımdan kamilliyyi ilə səciyyələnir. O, həyatda gördüyü adilikləri daha da gözəlləşdirə bilirdi. Qeyri-adı ifadə vasitələri ilə rəssam vətəni bize daha da yaxınlaşdırı, sevdirdi. Səttar fırçasının qüdratılı tə-

biet tamaşaçısı ilə həmsöhbətə çevrilir. Tək-rarolunmaz rəng çalarları onlara romantik ovqat bəxş edir. Bu yolda poeziya rəngkarlıqla qoşa adımlayırlar. Azərbaycan təbiəti ilə üz-üzə, göz-gözə qalrıraq, bir anlıq tənhalasılıq, təcrid olunuruq, səsküülü dünyamızın qaçhaqaçından, qovhaqovundan uzaqlaşırıq. Səttar vurğunluğu biza də sirayət edir. Çəhrayı, mavi, füruzəyi, sarı, yaşılı rənglər onun palitrasında neçə çalar qazanır - ətrafımızda hər şey gözəlləşir, gözümüz-könlümüz sevinir. Hüseyn Cavidin "Mənim tanrımlı gözəllikdir, sevgidir" ifadəsi ilə Səttar Bəhlulzadə yaradıcılığını karakterize etmiş olarıq.

S. Bəhlulzadənin əsərlərinə baxdıqda qeyri-ixtiyari özüne sual verirsən: "Necə olub ki, mən bu gözəlliyyi görməmişəm" və toləsilik gedib həmin məkana yenidən, başqa bir gözə - Səttar gözü, təbiət vurğun sənətkar qəlbini ilə baxırsan. Bu bir həqiqətdir ki, Səttarin əsərlərinin səciyyəvi xüsusiyyəti olan vətən məhəbbəti tamaşaçıya da sirayət edir, ürəkləri riqqətə gətirir. Fərqi yoxdur, bu tamaşaçı onun həmyerlisidir, ya da Azərbaycanı xəritədən və Səttarin lövhələrindən ilk dəfə olaraq tanıyan adı bir insan.



"Çiçeklənən heyva"

Bir dəfə xalq rəssamı Maral Rəhmanzadəyə hansi isə xarici ölkədə keçirilən sərgisi zamanı sual verirlər ki, doğrudanmı sizin xanimlar belə ucaboy və gözəldirlər? Səttar Bəhlulzadənin əsərlərinde isə Azərbaycan bənzərsiz təbiətinin bütün əlvanlığı və əzəmeti ilə təqdim olunur. Bu lövhələr qarşısından laqeyd ötüb keçmək olmur: onlar yalnız gözlərimizdə deyil, qəlbimizdə - ruhumuzda nağıllışar, uzun müddət yaşayır. Axi, sənətkar özü vəfə olmasa, başqasını da heyrətləndirə bilmez. Səttarin əsl ustalığı onda idi ki, görüb-götürdüyü mənalandırıa bilirdi.

Səttar təəssürat rəssamı idi, əsərlərinin estetik məziyyətləri, poetik şerhi hər kəse ayındır, anlaşıldır. Doğrudur, Səttar da bütün digər rəssamlar kimi əsərlərini çərçivəyə salır, lakin nədənse bu əsərlərə baxanda tamaşaçıya elə gelir ki, əsərlərin hüdudları sonsuzdur, sanki mənzərə bitib-tükənmir, tamamlanır, göz işlədikcə davam edir. Onun naturaya münasibəti fərdidir, fərqlidir: hər bir tabloda təbiət canlanır, dilə gəlir: biz onu yalnız görmürük, eyni zamanda eşidirik - danışırıq.

dərldəşirik, bölüşürük. Müəllifin ovqatı əsərdə eks olunur: bəzen kövək lirizmi, bəzen ince, zərif tuyuları, bəzen de cılğınlığı ruhumuzda eks-səda doğurur. Düşünürəm ki, Səttar rəssam olmasayı, mütləq ya sair, ya da bestəkar olmayıdi. Rəssam kimi qüdrəti isə ondadır ki, təbiətin ecəzkar hüsnü dilsiz-ağzsız tablolarda sanki şeir deyir, nəgmə oxuyur: söyüdlər pərişan saçlarını üzünə töküb kədərini gizlədir, çeşmələr hesin səsle zümzüme edir, əzəmetli dağlar buludlar arasından boylanır, çiçəklər isə balaca qızlar kimi elə hey üzə gülfür... Pəmbə qar altından boylanıb şəhərləndən həməyil taxan, bəyaz köynək geymiş nərgizgüləri, körpə gözələrini gündən gizləyən bənövşələr, nazlı gəlinə bənzer lalələr, nizamlı-nizamsız yaşıl dərələr, rəngdən-rəngə keçən dəniz Səttarin firçasıyla daha da gözəlləşirdi. Bu lövhələrə baxdıqca xəyalən özünü elə təbiətin qoynundanca hiss edirsin: çəmenlikde aram-aram yeriyir, çəhrayı geyinmiş budaqlarla heyranlıqla baxırsan; budaqlar isə artıq dünənki budaqlar deyil!

S.Bəhlulzadə sıfarişlə işləmirdi. Onun sıfarişçişi də, həmdəmi də ürəyi idi. O, heç zaman sünü mövzular axtamır, mövzu sarıdan da korluq-çətinlik çəkmirdi: mövzu onun ürəyində, ruhunda idi. Onu nəyə isə vadar etmək, yaxud necə deyərlər "boynuna qoymaq" mümkün deyildi. Sənət eqidəsi deyişilməz idi. Nə "şanlı inqilabın zəfərlərini", nə partiya rehbərlerinin obrazlarını, nə də "sosializmin qələbələrini" çəkmirdi, bir sözə, heç bir lüzum görmürdü. Ürəyi nəyi istəyirdi, nəcə istəyirdi eləcə də sevə-sevə fırçaya alırdı. Onun yaradıcılıq ıslubunu en müxtəlif carayalarla bağlamaq, "izm"lərlə izah etmək cəhdleri az olmayıb. Hamısı da əbas - Səttar təkrarsızdır, öz ıslubu, öz dəst-xətti, öz münasibəti ilə. O, heç kəsə müqayisə oluna bilməz... sadəcə olaraq bənzeri yoxdur!


Səttar Bəhlulzadə xoşbəxt sənətkar idimi? Çağdaş günümüzdə bu suala birmənali cavab vermək çox çətindir. Onu çox yüksək qiymətləndirir, hələ sağ ikən dahiliyini, istedadını etiraf edirdilər (terifləri çox soyuqqanlıqla qarşılıyır), eyni zamanda onu başa düşmür, üzə deməsələr də türklərində qəbul etmirdilər (əsərləri qınaq yeri idi - məsləhət yox, hətta "dərs" verirdilər).

1963-cü ildə xalq rəssami adına layiq görülmüşdü, 1972-ci ildə Dövlət mükafati laureatı adını almışdı. Əsərləri dövlət tərəfindən müzeylər və qalereyalar üçün almır, və aldıq qonorunu ürəyinə ona dediyi kimi xərcleyirdi: gənc rəssam dostunun qızına pianino alırdı, toya gedəcək digər dostuna kostyum bağışlayırdı, hətta dövlət tərəfindən ona ayrılmış mənzilini yeni ailə qurmuş gənc rəssama verirdi. Azərbaycanın bütün rəssamları arasında on əliaç, ən səxavətli sənətkarın adımı çəkməli olsaq, elə Səttar Bəhlulzadən danişarıq. Əsərlərini böyük məmənniyətə sənətinin aşılıqlarına hədiyyə edirdi. Vari-yoxu hayat sevgisi, palitrası, rəngləri, firçaları idi. Ümumiyyətlə, sənətkarın ən böyük xoşbəxtliyi odur ki, o öz hissələri, tuyuları ilə bələşə bilir. Lakin bu xoşbəxtliyin özü belə tam halda deyil. O zaman ki, rəssam əsəri qarşısında imtahan verirmi kimi sinayıcı nəzərlərlə bir daha ona baxır, rəngə bulmış əllərinə silərək fırçalarını yiğişdirir - onu qələbində qarşılanırmış bir istek baş qaldırır: tamaşaçısının rayını bilmek. Doğrudur, sənətkar iş prosesində heç zaman düşünmür ki, kimisə qane etsin, razi salsın. Elə haqqında söz açdığımız Səttar Bəhlulzadənin də heç zaman heç kimdən heç bir təmənnası, umacağı olmayıb. Amma sənət kredosunda heç kəsə güzəştə getməyib.

Səttar tələsirdi, yaman tələsirdi. İstəmirdi ki, üreyin arzusu ürkədə qala. Bütün hissi, duyğusunu axıb dolmuşdu barmaqlarına (qismətmi, ya öz seçimi?!). Hər dəfə ruhunu dilə getirən bir gəşə gərənde sanki rənglər ilə səhəbtələşirdi: ləvhədə təsvir etdiyi qələbinin aynası idi, təbiətin yox! Səttar yorulmadan işləyirdi, hər dəfə bir dilber guşenin saflığına vurulurdu və bu hissələri rənglərlə bürüdü: qələbin palitrasında təbiət rəngdən-rəngə keçir, min çalara düşürdü. Milli ovqat üstə köklənmiş, miniatür sənətindən bəhrələnmiş, müasir rəssamlıq məktəbinin zengin əmənələrini mənimsemış Səttar yaradıcılığı, Səttar istədədi əsl Allah vergisi idi!

Səttar həyatda tənha idi və onun ürəyindəki həyat eşqini, gözəllik sevgisini sərtləşdirməyən bu təhliliqə barışa bilmədi. Lakin o tək deyildi. Həyatsevərliyi onu dostların, sənətsevərlərin daim əhatəsində saxlayırdı. Dünyadan rəncidə olmayan sənətkarın həmdəmi elə dünənین özü idi - Səttarin gözlərinə hopan, titrək barmaqları ilə ağ kətan üzərinə köçürə bildiyi, rənglərdə əbədiləşdiridiyi al rəngli sübh şəfaqi, möhtəşəm Abşeron qalaları, doğma Əmircanın qürub çağrı, əlçatmaz Xinalıq kəndi, Quba, Naxçıvan, Şuşa... bir sözə, Vətən!

Bəzən görkəmli tişə ustası Ömer Eldarovun



"Qudyalçay vadisi"



## "Xinalıq"

ağacdan yonub hazırladığı Səttar obrazı sırasında dayanıb bir uşaq hovosıyla "tobiet neğməkarına" sual üstündən sual verməyim golir: "Məcnun" ülvi məhəbbətin təkrar olunmaz rəmzi dır. Bəs niyə röngörün ustası kirpikləri ilə baxışlarını gizleyən pojimürdə görkəmli Məcnunu ağı - qara röngörle çəkib? "Kəpəzin göz yaşları" içinde ona dediyi dərdi neymış? Bəs "Torpağın arzusu"nu ona kim piçıldı? Torpağın ürək döyüntülərini eşitmək ona necə nəsib olub? Göresən bu düzənlər, bu dağlar nə üçün belə darixir, bu sükut nə deyir?

Heyatının on təzadlı anları - sonet sevincini, kədəri, yuxusuz gecələri əvəzleyən sənetkar tapıntılarından qəlbini qanadlandırıran vaxtları necə təsvir etmək olar?

Gördüyü gözəllikleri yaradıcılıq süzgəcindən keçirərək kətan üzərinə köçürümiş sənetkar haqqında yazımı necə bitirəcəyimi düşünerken əvvəlcə "Səttar Bəhlulzadə zəngin və mənəli ölüm yaşamışdır" cümləsini yazdım və tez də qaraladım. Axi bize kənardan uzun və zəngin görünən ömr, bəlkə də Səttar üçün bir an təsirilə ötüb keçib. Bir insan qəlbindəki hiss və həyəcanları, istək və arzuları bilmək heç zaman mümkün olmayıb. "Mənəli" sözü də bir qədər sadəlövh ifadədir. Əgor

ömür sonətə həsr olunubsa, o, mənəsiz ola bilmez. Hər hansı sahədə könülsüz işləmək olar, sonətdə isə bu mümkün deyil. Neco yazım ki, "yaşamışdır"? İnsanlara estetik fərəh, gözəllik duygusu bəxş etmiş neçə-neçə əsərdə onun nəfəsi, əllerinin hərarəti əbədi yaşıyır. Əsərləri sərgi salonları və muzeyləri bəzəyən, ürəklərdə derin iz qoymuş sənetkar bu gün də yaşamırı?

● Elmira QASIMOVA

**P.S.** Söhbətimi şairə Mədinə Gülgünün "Dünyamızın sabahı" adlı şeiri ilə bitirmək istiyirəm:

*Yer üzündə Səttar qalacaq  
Dünyamızı bozuyaq Səttar,  
Səttar yaradani sevirəm!  
Torpağın qışını, baharını,  
geniş asımda quşlarla yanaşı qanad çalan,  
Ümid dolu, arzu dolu noğmələri  
Yaşadan Səttar.  
Sənəti yaşadan sevirəm!*